

1. Geosiyasət dövlətin öz ətrafına, qonşularına, ilk növbədə yerləşdiyi coğrafi məkana münasibətini öyrənir və coğrafi məkan münasibətlərindən irəli gələn, yaranan problemlərin həllini qarşısına məqsəd qoyur"- fikri kimə məxsusdur?

- a))F. Ratsel
- b) R. Çellen
- c) E.A. Pozdnyakov
- d) Z. Bzejnski
- e) G. Qeddis

2. Bu alim Geosiyasəti "konkret məkanda yerləşən,daim genişlənən və inkişaf edən, coğrafi və bioloji orqanizmin qovuşduğu dövlət haqqında elm kimi" xarakterizə etmişdir.

- a))R. Çellen
- b) F. Ratsel
- c) E.A. Pozdnyakov
- d) G. Qeddis
- e) Z. Bzejnski

3. Praktik geosiyasət cərəyanlarının təsnifatı hansı variantda düzgün verilmişdir

- a))Praqmatik və idealist
- b) İdealist və klassik
- c) Pozitiv və neqativ
- d) Liberal və praqmatik
- e) Heç bir variant düzgün deyil.

4. Konkret dövlətin siyasi əhatəsini, xarici aləmin və siyasi müttəfiqlərin ona göstərdiyi təsir və təzyiği öyrənir.

- a))Monopolitika
- b) Morfopolitika
- c) Fiziopolitika
- d) Geosiyasi məkan
- e) Düzgün variant yoxdur.

5. Dövlətin ərazisinin formasını, ölçülərini öyrənir.

- a))Morfopolitika

- b) Monopolitika
- c) Fiziopolitika
- d) Geosiyasi məkan
- e) Geosiyasi məkan

6. Dövlətin ərazisinin geostrateji məzmun və xarakteristikasını, fiziki coğrafi keyfiyyətlərini və s. öyrənir.

- a))Fiziopolitika
- b) Monopolitik
- c) Morfopolitika
- d) Geosiyasi məkan
- e) Düzgün variant yoxdur.

7. Bu alimə görə Geosiyasətin əsas vəzifəsi - dövlətin böyüməyə və genişlənməyə olan ehtiyacını, dünya ərazilərinin bölüşdürülməsi hesabına bu ehtiyacın ödənilməsinin vacibliyini əsaslandırmaqdan ibarətdir.

- a))R. Çellen
- b) F. Ratsel
- c) N. Spaykmen
- d) Z. Bzejnski
- e) G. Qeddis

8. Bu alim geosiyasəti "dövlətin coğrafi təfəkkürü" kimi dəyərləndirir.

- a))K. Haushofer
- b) F. Ratsel
- c) N. Spaykmen
- d) Z. Bzejnski
- e) G. Qeddis

9. Bu alimə görə geosiyasətin əsas vəzifəsi "coğrafi yerləşmə xarakteristikasından asılı olaraq dövlətin təhlükəsizliyi ilə bağlı məsələləri öyrənməkdən" ibarətdir.

- a))N. Spaykmen
- b) F. Ratsel
- c) K. Haushofer
- d) Z. Bzejnski

e) G. Qeddis

10. Geosiyasətin obyekt və predmetinə aid deyil.

- a))hamısı aiddir
- b) geosiyasi proseslər
- c) planetar məkan
- d) praktik geosiyasi fəaliyyət
- e) konkret tarixi şəraitlərdə idrak

11. Siyasi institutların, dövlət və dövlət birliklərinin məkan üzərində nəzarətinin əsaslarını, imkanlarını, forma və mexanizmlərini öyrənir.

- a))Geosiyasət
- b) Geoiqtisadiyyat
- c) Meta sahə
- d) Geosiyasi məkan
- e) Endemik sahə

12. Dünya siyasətinin ox anlayışı - hartlənd" geosiyasi anlayışının müəllifi ;

- a))H. Makkinder
- b) F. Ratsel
- c) K. Haushofer
- d) K. Haushofer
- e) G. Qeddis

13. "Rimlənd, sahil zonaları" geosiyasi anlayışı kimə məxsusdur ?

- a))N. Spaykmen
- b) F. Ratsel
- c) K. Haushofer
- d) Z. Bzejnski
- e) G. Qeddis

14. Geosiyasi məkanın statusuna görə təsnifatına aid deyil.

- a))hamısı aiddir.
- b) beynəlxalq ərazilər
- c) qarışıq rejimli ərazilər
- d) nəzarətsiz məkanlar
- e) arktika əraziləri

15. Dövlətin hava məkanı ibarətdir.

- a))Onun quru və su ərazilərinin səmasından və yerin səmasından kosmosa qədər olan 110 km hündürlükdən;
- b) Onun quru ərazilərinin səmasından və yerin səmasından kosmosa qədər olan 110 km hündürlükdən;
- c) Onun quru və su ərazilərinin səmasından və yerin səmasından kosmosa qədər olan 40-50 km hündürlükdən;
- d) Yerin səmasından kosmosa qədər olan 110 km hündürlükdən;
- e) Onun quru və su ərazilərinin səmasından və yerin səmasından kosmosa qədər olan 80 km hündürlükdən;

16. Heç bir dövlətin suveren idarəçiliyi altına daxil olmayan ərazilər adlanır.

- a))beynəlxalq ərazilər
- b) müvəqqəti keçid statuslu ərazilər
- c) qarışıq rejimli ərazilər
- d) nəzarətsiz məkanlar
- e) arktika əraziləri

17. Bunlar beynəlxalq hüquqla statusu müəyyən edilmiş ərazidir. Ona xüsusi mandatlı, qeyri-statuslu və heç kimə məxsus olmayan ərazilər, ikili tabeçilikdə olan kondominiumlar, protektoratlar, müstəmləkələr, dominionlar daxildir.

- a))müvəqqəti keçid statuslu ərazilər
- b) beynəlxalq ərazilər
- c) qarışıq rejimli ərazilər
- d) nəzarətsiz məkanlar
- e) arktika əraziləri

18. Bunlara təbii yataqlarını kəşf və istismar etmək hüququ olan sahil dövlətlərinin kontinental şelf və dəniz iqtisadi zonaları daxildir.

- a) qarışıq rejimli ərazilər
- b) beynəlxalq ərazilər
- c) müvəqqəti keçid statuslu ərazilər
- d) nəzarətsiz məkanlar
- e) arktika əraziləri

19. Hansı ərazinin statusu beynəlxalq hüquq normaları ilə tənzimlənmişdir?

- a) müvəqqəti keçid statuslu ərazilər
- b) dövlətin məxsusi təbii-fiziki və coğrafi əraziləri
- c) qarışıq rejimli ərazilər
- d) beynəlxalq ərazilər
- e) arktika əraziləri

20. Bu ərazi daha çox ölkənin daxili həyatının inzibati konstitusion quruluşuna aid statusa malikdir.

- a) müvəqqəti keçid statuslu ərazilər
- b) dövlətin məxsusi təbii-fiziki və coğrafi əraziləri
- c) qarışıq rejimli ərazilər
- d) beynəlxalq ərazilər
- e) arktika əraziləri

21. Bunlardan biri geosiyasi məkanın xarakteristikasına görə qruplaşdırılan növlərinə aid deyil.

- a) hamısı aiddir
- b) siyasi xarakteristikası
- c) iqtisadi xarakteristikası
- d) hava-kosmik xarakteristikası
- e) mədəni-informasiya xarakteristikası
- f) hamısı aiddir

22. Geosiyasi məkanın sahələrinə aid deyil.

- a) hamısı aiddir
- b) endemik sahə
- c) çarpaz sahə
- d) sərhəd sahəsi

e) meta sahə

23. Davamlı müddətdə dövlət tərəfindən nəzarətdə saxlanılan məkandır.

- a))endemik sahə
- b) sərhəd sahəsi
- c) total sahə
- d) meta sahə
- e) çarpaz sahə

24. Bir neçə həmsərhəd dövlətin iddia etdiyi məkandır.

- a))çarpaz sahə
- b) sərhəd sahəsi
- c) meta sahə
- d) geosiyasi dayaq nöqtəsi
- e) total sahə

25. Milli icmanın nəzarəti altında olan sahədir.

- a))total sahə
- b) sərhəd sahəsi
- c) endemik sahə
- d) meta sahə
- e) geosiyasi dayaq nöqtəsi

26. Eyni zamanda bir neçə dövlət tərəfindən mənimsənilən torpaqlardır.

- a))meta sahə
- b) endemik sahə
- c) total sahə
- d) geosiyasi dayaq nöqtəsi
- e) sərhəd sahəsi

27. Total sahədən kənarında yerləşən, hər hansı bir dövlət tərəfindən nəzarətə alınan ərazidir. Lakin bu ərazidəki kommunikasiyalara ayrı-ayrı dövlətlər nəzarət edir.

- a))geosiyasi dayaq nöqtəsi
- b) sərhəd sahəsi
- c) endemik sahə

- d) meta sahə
- e) çarpaz sahə

28. Bəhs olunan dövlətin nəzarəti altındadır, lakin demoqrafik, etnodemoqrafik, iqtisadi, siyasi cəhətdən kifayət qədər uyğunlaşdırılmamış ərazi xarakteristikasına malikdir. Bu ərazilər daha çox milli azlıqların məskunlaşdığı məkanlardır.

- a) endemik sahə
- b) total sahə
- c) meta sahə
- d) çarpaz sahə
- e) sərhəd sahəsi

29. Müasir dünya sisteminin rəsmi idarəetmə orqanı hesab olunur.

- a))BMT
- b) dövlət
- c) geosiyasi region
- d) korporasiya
- e) geostrateji region

30. Dünya siyasi məkanının xüsusi coğrafi keyfiyyətləri, intensiv ticarət əlaqələri, mədəni-ideoloji ünsiyyəti ilə seçilən- böyük transmilli xarakterli məkan hesab olunur.

- a))geostrateji region
- b) geosiyasi xətt
- c) dünya sistemi
- d) geosiyasi region
- e) dövlətlərarası blok

31. Geosiyasi paradiqmalara aid deyil.

- a))regional iqtisadiyyat paradiqması
- b) milli-dövlət paradiqması
- c) ideoloji paradiqma
- d) sivilizasiya paradiqması

e) geoiqtisadi və informasiya paradigması

32. Geosiyasətin tədqiqat metodlarına aid deyil.

- a))sivilizasiya metodu
- b) sistemli yanaşma metodu
- c) fəaliyyət metodu
- d) müqayisəli metod
- e) normativ-dəyər metodu

33. Geosiyasətin tədqiqat metodlarına aid deyil.

- A.)bütün variantlar aiddir
- B. funksional metod
- C. bixeviorist metod
- D. struktur-funksional təhlil metodu
- E. institusional metod

34. Klassik və ya ənənəvi geosiyasi aktorlardan biri deyil.

- a))QHT-lər
- b) dini və milli təsisatlar
- c) dövlət birlikləri
- d) ordu
- e) dövlət

35. Yeni geosiyasi aktorlar sırasına aiddir.

- a))Kütləvi informasiya və kommunikasiya vasitələri
- b) dini və milli təsisatlar
- c) dövlət birlikləri
- d) ordu
- e) dövlət

36. Yeni geosiyasi aktorlar sırasına aid deyil.

- a))dini və milli təsisatlar
- b) Kütləvi informasiya və kommunikasiya vasitələri

- c) Siyasi partiyalar
- d) QHT-lər
- e) TMK-lar

37. Biri xristian klerikal dövlətlərdən deyil.

- a) İsrail
- b) İspaniya
- c) Vatikan
- d) İngiltərə
- e) Yunanıstan

38. Biri müsəlman klerikal dövlətlərdən deyil.

- a) Nepal
- b) İran
- c) Əfqanıstan
- d) Pakistan
- e) Sudan

39. İdeologiyaya görə siyasi partiyaalrın təsnifatına aid deyil.

- a) federal
- b) sağ
- c) milli
- d) dini
- e) liberal

40. Siyasi partiyaların doktrinasının xarakterinə görə təsnifatına aid deyil.

- a) etnik
- b) inqilabi
- c) reformist
- d) mühafizəkar
- e) irticaçı

41. Məzmununa görə siyasi partiyaların növlərinə aid deyil.

- a) liberal

- b) millətçi
- c) federal
- d) regional
- e) etnik

42. QHT-lərə aid deyil.

- a))BMT
- b) Greenpeace
- c) Freedom House
- d) Amnesty International
- e) Sərhədsiz həkimlər

43. Dünyada bu gün ABŞ-ın payına 162, Aİ ölkələrinin payına 155, Yaponiyanın payına 126, İsveçrə və Cənubi Koreyanın hər birinin payına 13, Kanadaya 6, Braziliya və Avstraliyanın hər birinin payına 5 düşür. Nöqtələrin yerinə olmalıdır.

- a))TMK
- b) KİV
- c) QHT
- d) BHAT
- e) Siyasi partiyalar

44. Bu alimin adı ilə bağlı olan konsepsiyaya görə millət tarixi inkişafın məhsuludur

- a))Ernest Rena
- b) Herder
- c) Fixte
- d) K. Mehen
- e) K. Mehen

45. Bu alimə görə hər bir millətin xarakterini təbii şərait, iqlim, fiziki coğrafiya amilləri müəyyən edir.

- a))Herder
- b) Rena
- c) Fixte

d) K. Mehen
e) R. Çellen
46. Bu alimin konsepsiyası elmdə millət anlayışının bioloji və mədəniyyət konsepsiyası adlandırılır.

- a))Herder
- b) Rena
- c) N. Spaykmen
- d) K. Mehen
- e) R. Çellen

47. Dövlət-millət anlayışının geosiyasətdə ilk praqamtik izahını vermişdir.

- a))İv Lakost
- b) N. Spaykmen
- c) Rena
- d) K. Mehen
- e) R. Çellen

48. Avropanın milli dövlətlərə uyğun xəritəsi nə vaxt formalaşmışdır ?

- a))XVII-XIX əsrlərdə
- b) XIX-XX əsrlərdə
- c) XVI-XVIII əsrlərdə
- d) XVIII-XX əsrlərdə
- e) XV-XVI əsrlərdə

49. Hansı variantda milli azlığın fərqləndiyi qrup düzgün verilməmişdir.

- a))Bütün variantlarda düzgün verilmişdir
- b) Müəyyən bir dövlət ərazisində yaşayan və öz müstəqil dövləti olmayan azlıqlar
- c) Başqa milli dövlətin ərazisində yaşayan, lakin eyni zamanda milli dövləti olan
- d) Bir neçə dövlətin ərazisində yaşayan və dövləti olan azlıqlar
- e) Bir neçə dövlətin ərazisində yaşayan və dövləti olmayan azlıqlar

50. İlk dəfə bu termin Venesiyadakı yəhudi məhəllələri ilə bağlı işlədilmiş, sonralar ABŞ-da etnik azlıqların, zəncilərin yaşadıkları yerlər də belə adlandırılmışdır.

- a))getto
- b) lobbi
- c) diaspor
- d) koloniya
- e) triada

51. bir millətin müxtəlif ölkələrdə yaşayan və doğma yurdu ilə əlaqələri kəsməyən qruplardır. Nöqtələrin yerinə yazılmalıdır.

- a))diaspor
- b) lobbi
- c) milli azlıqlar
- d) koloniya
- e) triada

52. Bunlardan hansı güclü diasporlardan biri deyil.

- a))çin
- b) yəhudi
- c) erməni
- d) yunan
- e) ərəb ölkələrindəki fələstinlər

53. Məkan təsəvvürünü ilk dəfə elmi dövriyyəyə daxil etmişdir.

- a))Anri Lefebvr
- b) Herder
- c) Fixte
- d) K. Mehen
- e) R. Çellen

54. Məkan təsəvvürünə aid anlayışlardan deyil.

- a))yerli əhali konsepsiyası
- b) ərazi
- c) sərhəd
- d) paytaxt

e) ərazilərin statusu

55. Geosiyasət xüsusi elmi istiqamətə çevrilmişdir.

- a))XIX əsrin sonu-XX əsrin əvvəlləri
- b) XVIII əsrin sonu-XIX əsrin əvvəlləri
- c) XVII əsrin sonu-XVIII əsrin əvvəlləri
- d) heç bir variant doğru deyil
- e) XX əsrin sonu-XXI əsrin əvvəlləri

56. Geosiyasət elminin ilkin mənbələri və nəzəri-metodoloji əsasları sırasına aiddir.

- a))pozitivizm" və "təbii inkişaf" nəzəriyyəsi
- b) heç bir variant doğru deyil
- c) sivilizasiyaların toqquşması" nəzəriyyəsi
- d) tarixin sonu" nəzəriyyəsi
- e) şahmat taxtası" nəzəriyyəsi

57. Geosiyasətin ilkin inkişafı ilə bağlı fikirlərdən biri yanlıştır.

- a))Geosiyasətin funksiyaları sırasına müxtəlif güc mərkəzlərinin qlobal səviyyədə strateji məkanlar üzərində - hərbi, siyasi, iqtisadi, mədəni və s. nəzarət imkanlarının vəziyyətini öyrənmək aid idi.
- b) Geosiyasət elminin ilkin mənbələri və nəzəri-metodoloji əsasları sırasına tədqiqatçılar "pozitivizm" və "təbii inkişaf" nəzəriyyələrini aid edirlər.
- c) Geosiyasət elminin ilkin mənbələrini və intellektual əsasını XVII-XIX əsrlərdə bəzi krallar, dövlət başçıları, hərbi sərkərdələr, alimlərin ideya və düşüncələri təşkil edirdi.
- d) Geosiyasət elminin ilkin mənbələrini və intellektual əsasını XVII-XIX əsrlərdə bəzi krallar, dövlət başçıları, hərbi sərkərdələr, alimlərin ideya və düşüncələri təşkil edirdi.
- e) dövrdə geosiyasətdə "coğrafi determinizm" nəzəriyyəsi geniş tətbiq olunmuşdur.

58. Bu alim bizim eradan əvvəl yaşamış bütün xalqları "tarixilər" və "qeyri-tarixilər" olmaqla iki qrupa ayırırdı.

- a))Karl Yaspers
- b) Herder
- c) Fixte
- d) Fixte
- e) R. Çellen

59. Yaspersə görə biri "tarixi" xalqlara aid deyil.

- a))türklər
- b) çinlilər
- c) hindlilər
- d) yunanlar
- e) yəhudilər

60. Çində milli birliyin və milli formalaşmanın tarixi bu imperiya dövrünə aid edilir

- a))Çjou
- b) Tan
- c) Sin
- d) heç bir variant düzgün deyil
- e) Şan

61. Çin adı bu sözdən yaranmışdır.

- a))Orta imperiya
- b) Cənub iperiyası
- c) Şərqi imperiyası
- d) Böyük imperiya
- e) Kiçik imperiya

62. Bu filosofun ədəbi irsində "dörd dəniz əhatəsində hakimiyyət ideyası " fəlsəfəsi və onun geosiyasi əsaslandırılması öz əksini tapmışdır.

- a))Men-Tszı
- b) Konfutsi
- c) Platon

- d) Aristotel
- e) Sokrat

63. Geosiyasi fikirlər və mülahizələr İndiki Hindistan ərazisində yaranmışdı.

- a))e.ə III minillikdə
- b) e.ə II minillikdə
- c) e.ə I minillikdə
- d) e.ə IV minillikdə
- e) e.ə IV minillikdə

64. Harappa mədəniyyəti yaranmışdı.

- a))Hindistan.
- b) Türkünstan
- c) Yunanıstan
- d) Yaponiya
- e) Çin

65. Bu alim qədim Hindistanda ilk geosiyasi fikirlər və ideyaların müəlliflərindən

- a))Artxaşatra Kautilya
- b) Men-Tszı
- c) Konfutsi
- d) K.Ritter
- e) R.Taqor

66. Bu alimin geosiyasi dövlət düşüncəsi yüzillər sonra Avropada meydana gəlmiş, imperiyalar, adi dövlətlər və polisələr adlanan dövlə quruluşu sisteminə tam uyğun idi.

- a))Əl-Fərabı
- b) Konfutsi
- c) Aristotel
- d) Platon
- e) İbn Haldun

67. Asabiy nədir?

- a))qədim qohumluq münasibətləri əsasında birləşmə
- b) geosiyasi nəzəriyyə
- c) siyasi rejimi
- d) dövlət quruluşu
- e) geosiyasi kateqoriya

68. Bu alimlərdən biri xristian siyasi nəzəriyyələrinin əsas yaradıcılarından biridir

- a))Avreliy Avqustin
- b) Makedoniyalı İsgəndər
- c) Aristotel
- d) Sokrat
- e) Platon

69. Geosiyasətə dair Orta əsr Avropasına (V-XV əsrlər) aid deyil.

- a))Coğrafi determinizm nəzəriyyəsinin yaranması
- b) Bütün tədqiqatlar idealist xarakter kəsb edirdi.
- c) Bu təlimlərin əsasında kilsə və onun nəzəriyyəçiləri dayanmışdı.
- d) Avreliy Avqustin xristian siyasi nəzəriyyələrinin əsas yaradıcılarından hesab olunurdu
- e) Avropanın geosiyasi fikir dünyasının inkişafına ən çox təkan verən hadisələrdən biri "xaç yürüşləri" olmuşdur.

70. Biri Avropada geosiyasi düşüncələrin yüksəlişinə səbəb olan hadisə deyil.

- a))Osmanlı imperiyasının süqutu
- b) xaç yürüşləri"
- c) Bizans imperiyasının süqutu
- d) Avropada mərkəzləşmiş milli dövlət hərəkatının başlanması
- e) Böyük coğrafi kəşflər

71. Avropa geosiyasətində ilk dəfə məhz bu alim dövlətin quruluşunu, idarəçilik formasını təbii coğrafi mühitlə bağlamış, iqlim şəraitinin dövlət və cəmiyyət həyatına təsiri məsələlərini şərh etmişdir.

- a))Monteskyö
- b) Jan Boden
- c) Hegel

- d) Karl Ritter
- e) Edmon Demolen

72. Coğrafiya milli şüurun komponenti kimi" geosiyasi nəzəriyyəsini irəli sürmüşdür

- a))Karl Ritter
- b) Jan Boden
- c) Hegel
- d) Monteskyö
- e) Edmon Demolen

73. Geosiyasi ədəbiyyata ilk dəfə "coğrafi fərdilik" terminini gətirmişdir.

- a))Karl Ritter
- b) Jan Boden
- c) Monteskyö
- d) Hegel
- e) Edmon Demolen

74. Hərbi-strateji nəzəriyyənin banisi hesab olunur.

- a))Makiavelli
- b) K. Ritter
- c) Kant
- d) Hegel
- e) Klauzevits

75. Hərbi-strateji nəzəriyyəyə aid deyil.

- a))Tarixi ədəbiyyatda mövcud olan ən qədim geosiyasi nəzəriyyə hesab olunur
- b) Banisi Makiavelli olmuşdur.
- c) Daha çox realist və pozitivist nəzəriyyə hesab olunur.
- d) Bu nəzəriyyə tərəfdarlarına görə dövlət öz maraqlarını və təhlükəsizliyini hərbi güc tətbiq etməklə təmin edə bilər.
- e) Klauzevits bu nəzəriyyənin tərəfdarlarından biri olmuşdur.

76. Avropada ilk dəfə dünyanın quru və dəniz dövlətlərinin daimi qarşıdurması nəzəriyyəsini irəli sürmüşdür.

- a))Karl Ritter
- b) Jan Boden
- c) Hegel
- d) Edmon Demolen
- e) Monteskyö

77. Hərbi-strateji nəzəriyyə tərəfdarlarına aiddir.

- a))K. Klauzevits
- b) K. Klauzevits
- c) Volter
- d) Kant
- e) K.Ritter

78. Yeni dövr Avropasında idealist elmi yanaşmanı təqdim etmişdir.

- a))Kant
- b) K.Klauzevits
- c) N.Makiavelli
- d) A.Humbolt
- e) K.Ritter

79. Protogeosiyasət dövrü hesab olunur.

- a))İnsan tarixinin qədim dövründən Avropa sənaye inqilabının baş verməsinədək olan dövr
- b) Sənaye inqilabı dövründən başlayaraq qlobal təbii fəlakətlərin insanları təhdid etməsinə qədərki dövr
- c) Böyük coğrafi kəşflərdən sonrakı dövr
- d) Xaç yürüşləri dövrü
- e) Heç bir variant doğru deyil

80. Münaqişə və qarşıdurma geosiyasəti dövrü hesab olunur.

- a))Sənaye inqilabı dövründən başlayaraq qlobal təbii fəlakətlərin insanları təhdid etməsinə qədərki dövr

- b) İnsan tarixinin qədim dövründən Avropa sənaye inqilabının baş verməsinədək
- c) Böyük coğrafi kəşflərdən sonrakı dövr
- d) Xaç yürüşləri dövrü
- e) Heç bir variant doğru deyil

81. Bu dövr geosiyasi fatalizmə əsaslanır.

- a))Protogeosiyasət dövrü
- b) Münaqişə və qarşıdurma geosiyasəti dövrü
- c) Qeyri-münaqişə geosiyasəti dövrü
- d) Xaç yürüşləri dövrü
- e) Böyük coğrafi kəşflər dövrü

82. Bu alim geosiyasətin elm kimi inkişafının üç tarixi mərhələsini göstərmişdir

- a))Pier Qallua
- b) K. Haushofer
- c) L. Ranke
- d) Ratsel
- e) R. Çellen

83. Tədqiqatçılara görə geosiyasət bir elm kimi harda meydana gəlmiş və institutlaşmışdır

- a))Avropada
- b) Asiyada
- c) Amerikada
- d) Heç bir variant doğru deyil
- e) Afrikada

84. Avropada kontinental geosiyasət nəzəriyyəsinin əsasını qoyan klassik geosiyasətçilərdən deyil.

- a))Bjezinski
- b) K. Haushofer
- c) L. Ranke
- d) Ratsel
- e) R. Çellen

85. Kontinental Avropa nəzəriyyəçiləri içərisində ilk dəfə "ox ölkələri" geosiyasi analizini dövriyyəyə gətirmişdir.

- a))R. Çellen
- b) K. Haushofer
- c) Nauman
- d) K. Klauzevits
- e) Ratsel

86. Kontinental Avropa nəzəriyyəçiləri içərisində ilk dəfə "Berlin-Moskva-Tokio" geosiyasi blok analizini dövriyyəyə gətirmişdir.

- a))K. Haushofer
- b) Bjezinski
- c) K. Klauzevits
- d) Nauman
- e) Ratsel

87. Kontinental Avropa nəzəriyyəçiləri içərisində ilk dəfə "Orta Avropa" geosiyasi analizini dövriyyəyə gətirmişdir.

- a))Nauman
- b) Bjezinski
- c) R. Çellen
- d) K. Klauzevits
- e) Ratsel

88. Klassik Avropa və alman geosiyasətinin əsasını qoymuşdur.

- a))Ratsel və Çellen
- b) Haushofer və Şmid
- c) Spaykmen və Bjezinski
- d) Heç bir variant doğru deyil
- e) Makiavelli və Klauzevits

89. Otto Maula görə məhz bu alim geosiyasətin atasıdır.

- a))F.Ratsel

- b) Bjezinski
- c) N.Spaykmen
- d) K. Klauzevits
- e) R. Çellen

90. Ratselin adı ilə bağlı olan əsas geosiyasi nəzəriyyələrdən biri hesab olunur.

- a) "Zəruri həyati məkan" konsepsiyası
- b) "Tarixin sonu" nəzəriyyəsi
- c) "Sivilizasiyaların toqquşması" nəzəriyyəsi
- d) "Şahmat taxtası" nəzəriyyəsi
- e) "Kontinental blok" konsepsiyası

91. Variantlardan biri Ratselin nəzəriyyəsinə aid deyil.

- a) "Almaniya-Yaponiya-Rusiya geosiyasi blok ideyası
- b) Dövlətin canlı orqanizm kimi dərk edilməsi
- c) Bir qrup xalqların işğala məruz qalmasının digər dövlətlərin inkişafının əsasını təşkil etməsi
- d) Dövlətin varlığında və quruluşunda ən əsas siyasi-coğrafi amil rolunu məhz zəruri məkanın (Raum) oynaması
- e) Avropanın kontinental məkanlarını birləşdirmək və ən böyük qitə dövləti yaratmağın daha çox Almaniyanın haqqı olması

92. Bu alimə görə Avropanın kontinental məkanlarını birləşdirmək və ən böyük qitə dövləti yaratmaq daha çox Almaniyanın haqqıdır.

-) F.Ratsel
- Bjezinski
- K. Klauzevits
- N.Spaykmen
- R. Çellen

93. Biri Ratselin təqdim etdiyi geosiyasi işğalın yeddi əsas qanununa aid deyil.

-) dövlət digər dövlətlərin ərazisinə, suverenliyinə hörmət etməlidir
- dövlətin ərazisi onun mədəniyyəti ilə birlikdə genişlənir və inkişaf edir
- dövlətin inkişafı və genişlənməsi kiçik dövlətlərin və xalqların birləşdirilməsi

sərhəd- dövlətin hissiyyat orqanıdır, o, dövlətin inkişafı, qüdrəti, zəifliyi və onun orqanizmində baş verən digər dəyişikliklərin nişanəsidir.

dövlət ətraf ərazilərin ən qiymətli elementlərini; sahil xətlərini, çay yataqlarını, düzənlikləri, təbii ehtiyatlarla zəngin rayonları cəmləşdirməyə çalışır.

94. Yeddi bəndlik ekspansiya qanununun müəllifidir.

-) F.Ratsel
- Bjezinski
- N.Spaykmen
- K. Klauzevits
- R. Çellen

95. Geosiyasi ədəbiyyatda bütövlükdə Avropa klassik geosiyasətinin, o cümlədən "hərbi-strateji" və "sivilizasiya yanaşması" geosiyasi nəzəriyyələrinin banisi hesab olunur.

-) F.Ratsel
- N.Spaykmen
- K. Klauzevits
- R. Çellen
- Bjezinski

96. Biri Ratselə aid deyil.

) "Kontinental blok" və "Həyati məkan" nəzəriyyələrinin banilərindən hesab olunur.

İlk realist geosiyasətçi alimdir.

Geosiyasətin atası hesab olunur.

Yeddi bəndlik ekspansiya qanununun müəllifidir.

Bu alimə görə Avropanın kontinental məkanlarını birləşdirmək və ən böyük qitə dövləti yaratmaq daha çox Almaniyanın haqqıdır.

97. Bu alim üç coğrafi amil haqqında tezisi əsaslandırır. Bu amillərə genişlənmə, ərazi birliyi və hərəkət azadlığını aid edir.

-) R. Çellen
- Bjezinski
- Vallerstayn
- Vallerstayn

F. Ratsel

98. Biri Çellenin dövlət təliminə ad deyil.

-) hamısı aiddir
- iqtisadi siyasət
- demosiyasət
- sosiosiyasət
- kratosiyasət

99. Biri Çellenin dövlət təliminin fiziki-coğrafi xüsusiyyətlərinə aid deyil.

-) vahid ordu
- hamı üçün məcburi olan vahid idarəçilik
- vahid coğrafi məkan
- vahid təsərrüfat sistemi
- bütöv bir xalq

100. Bu alim elmdə və siyasətdə təkcə təkcə yeni geosiyasi terminlərin və şərtlərin banisi kimi deyil, həm də Üçüncü Reyxin əsasını təşkil edən bir çox konsepsiyaların müəllifi kimi ad çıxarmışdır.

-) R. Çellen
- Bjezinski
- Vallerstayn
- F. Ratsel
- K. Klauzevits

101. "Kontinental blok" və "Həyati məkan" geosiyasi nəzəriyyələrinin əsas banilərindən hesab olunur.

-) K. Haushofer
- Bjezinski
- Vallerstayn
- Hegel
- N. Spaykmen

102. Bu alimlərdən biri dövlətin əsas hərəkətverici qüvvəsinin zəruri "həyati məkanın" əldə edilməsi hesab etmir. Vallerstayn

-) Hamısı belə hesab edir
- R.Çellen
- F.Ratsel
- K.Haushofer

103. Bu alim atlantistlərin ekspansiyasından qurtulmağın yolunu "Kontinental blokun" yaradılmasında görürdü.

-) K. Haushofer
- Bjezinski
- Vallerstayn
- N.Spaykmen
- Hegel

104. Böyük məkan" konsepsiyası bu alimə aiddir.

-) K. Şmid
- R. Çellen
- Vallerstayn
- Makiavelli
- F. Ratsel

105. Sivilizasiya dualizmi" nəzəriyyəsini irəli sürmüşdür.

-) K. Şmid
- R. Çellen
- Vallerstayn
- Makiavelli
- F. Ratsel

106. Geosiyasi ədəbiyyata "yerin nizamı" (tellurokratiya) anlayışını gətirmişdir.

-) K. Şmid
- R. Çellen
- Vallerstayn
- Makiavelli
- F. Ratsel

107. Siyasət, siyasətçi və müharibələr haqqında Avropada Haudhoferdən sonra ən çox əsər yazan və çoxsaylı geosiyasi ideyalar irəli sürən geosiyasətçi ;

-) K. Şmid
- R. Çellen
- Vallerstayn
- Makiavelli
- F. Ratsel

108. Biri K.Şmidə aid deyil.

-) "Kontinental blok" nəzəriyyəsi
- "böyük məkan" konsepsiyası
- "sivilizasiya dualizmi" nəzəriyyəsi

Siyasət, siyasətçi və müharibələr haqqında Avropada Haudhoferdən sonra ən çox əsər yazan və çoxsaylı geosiyasi ideyalar irəli sürən geosiyasətçi olmuşdur.

Geosiyasi ədəbiyyata "yerin nizamı" (tellurokratiya) anlayışını gətirmişdir.

109. Alman geosiyasət məktəbinin nümayəndəsi deyil.

-) Elize Reklyu
- K.Şmid
- K. Haushofer
- F. Ratsel
- R. Çellen

110. Fransanın klassik idealist geosiyasətin idealist atası hesab olunur.

-) Elize Reklyu
- K.Şmid
- Vidal de la Blanş
- F. Ratsel
- A. Demanjon

111. Possibilizm adlı geosiyasi nəzəriyyəni irəli sürmüşdür.

-) Vidal de la Blanş
- K.Şmid
- Elize Reklyu
- J. Ansel
- A. Demanjon

112. Bu alim planetar və fransız geosiyasəti tarixində heç bir geosiyasi nəzəriyyə ilə yadda qalmamışdır.

-) Elize Reklyu
- K.Şmid
- Vidal de la Blanş
- J.Hotmann
- A. Demanjon

113. Ratseldən fərqli olaraq bu alim coğrafi determinizm ideyasından imtina edərək birinci yerə coğrafi, ərazi amillərini deyil, insanın təşəbbüsünü və azadlığını qoyurdu

-) Vidal de la Blanş
- K.Şmid
- Elize Reklyu
- R.Çellen
- A. Demanjon

114. Fransız nəzəriyyələrinin diqqət mərkəzində əsasən dururdu.

-) İdeal insan amili və humanist, liberal, xalqlararası münasibətlər
- Məkan kateqoriyası
- Hərbi-strateji konsepsiya
- Sivilizasiya toqquşması
- Coğrafi determinizm

115. Vidal de la Blanşa aid deyil.

-) Qitə və dəniz dövlətləri arasında ziddiyyətlərin daimi və əbədi olması fikri Fransız geosiyasət məktəbinin banilərindən hesab olunur
- Possibilizm geosiyasi nəzəriyyəsini irəli sürmüşdür.
- Onun nəzəriyyəsinin əsas elementlərindən biri - sivilizasiyaların inkişafında lokal məkan kateqoriyasıdır.
- Sivilizasiya geosiyasəti" məktəbinin əsasını qoymuşdur.

116. Fransız geosiyasət məktəbinin nümayəndəsi deyil.

-) D. Cenetile

J.Ansel
A.Demanjon
J.Hotmann
Vidal de la Blanş

117. Bu alim geosiyasətçilər sırasında ilk dəfə dövlətin gücü ilə ərazisinin böyüklüyü arasında heç bir bağlılıq olmadığı fikrini söyləmişdir.

) J.Hotmann
J.Ansel
A.Demanjon
B. Mussolini
Vidal de la Blanş

118. Məkan ikonoqrafiyası" istiqamətinin əsasını qoymuşdur.

) Vidal de la Blanş
K.Şmid
Elize Reklyu
R.Çellen
A. Demanjon

119. İtalyan geosiyasət məktəbinin nümayəndəsi deyil.

) J.Hotmann
B. Mussolini
D. Cenetile
Culiyo Deu
Heç bir variant doğru deyil.

120. İtalyan geosiyasət məktəbinin nümayəndəsidir.

) D. Cenetile
J.Ansel
A.Demanjon
J.Hotmann
Vidal de la Blanş

121. Fransız geosiyasət məktəbinin nümayəndəsidir.

) J.Hotmann

- B. Mussolini
- D. Cenetile
- Culiyo Deu
- F. Ratsel

122. Bu alimin hərbi aviasiya üzərində qurulmuş geostrategiyasına görə odlu silah və quru qoşun növləri hücum deyil, müdafiə üçün lazımdır. Hücum ordusu daha çox aviasiya və strateji silah növləri silahlanmalı və müharibə də onun vasitəsi aparılmalıdır.

-) Culiyo Deu
- B. Mussolini
- F. Ratsel
- D. Cenetile
- Makkinder

123. Bu alimin Avropa ordularının hücum strategiyasına gətirdiyi yenilik o dövrdə faşist Almaniyası tərəfindən geniş istifadə olunmuş və müharibədə tətbiq olunmuşdur.

-) Culiyo Deu
- B. Mussolini
- D. Cenetile
- Makkinder
- F. Ratsel

124. Dünya geostrategiyasında hərbi-hava qüvvələrinin rolu və ondan istifadə yollarını ilk dəfə əsaslı şəkildə məhz bu alim formalaşdırmışdır.

-) Culiyo Deu
- B. Mussolini
- Spaykmen
- Makkinder
- Klauzevits

125. C. Deunun geosiyasi nəzəriyyələrindən istifadə olunmamışdır.

-) Bütün variantlarda istifadə olunmuşdur.
- II dünya müharibəsində
- ABŞ-ın Yaponiyanı bombalaması zamanı
- Soyuq müharibə" dövründə

ABŞ,NATO-nun Koreyada,Vyetnamda,Əfqanıstan, İraq, Yuqoslaviyada həyata keçirdiyi hərbi əməliyyatlarda

126. Tomas Bokla görə, xalqların və dövlətlərin inkişafında təbii-coğrafi amillərin dörd əsas qrupuna aid deyil.

)) bütün variantlar aiddir

iqlim

torpaq

qida

təbiətin ümumi görünüşü

127. Tarixi ədəbiyyata "Dəniz qüdrəti" geostrateji nəzəriyyəsinin əsas banilərindən biri kimi daxil olmuşdur.

)) F.Kolumb

T.Bokl

A.Demanjon

Vidal de la Blanş

J.Hotmann

128. Kim "Tarixin dərk edilməsi" adlı əsərində "çağırış və cavab" adlandırdığı nəzəriyyəsində sivilizasiyaların geniş təsnifatını vermişdir?

F.Kolumb

T.Bokl

A.Demanjon

J.Hotmann

)) A.Toynbi

129.H.Makkinder irəli sürmüşdür.

)) Hartlənd nəzəriyyəsi

Sivilizasiyaların toqquşması nəzəriyyəsi

Böyük Şahmat taxtası

Tarixin sonu nəzəriyyəsi

Həyatı məkan nəzəriyyəsi

130. Bu nəzəriyyəyə görə Avrasiya qitəsinin sərhəd əraziləri "daxili aypara" və "xarici aypara"ya ayrılır.

-) Hartlənd nəzəriyyəsi
- Sivilizasiyaların toqquşması nəzəriyyəsi
- Böyük Şahmat taxtası
- Tarixin sonu nəzəriyyəsi
- Həyatı məkan nəzəriyyəsi

131. Makkinder "daxili aypara"ya aid edirdi.

-) Türkiyə, Almaniya Avstriya-Macaristan
- Böyük Britaniya, Amerika, Kanada
- Heç bir variant doğru deyil.
- Çin, Misir, Hindistan
- Rusiya, Mərkəzi Asiya

132. Makkinder "xarici aypara"ya aid edirdi

-) Böyük Britaniya, Amerika, Kanada
- Türkiyə, Almaniya Avstriya-Macaristan
- Amerika, Yunanıstan, Çin
- Bütün variantlar doğrudur.
- Rusiya, Mərkəzi Asiya

133. Şərqi Avropaya nəzarət edən dövlət "Mərkəzi materik"ə, "Mərkəzi materik"ə, nəzarət edən dövlət "Dünya adası"na, "Dünya adası"na " nəzarət edən dövlət dünyanı idarə edəcək" tezisinin müəllifi ;

-) C. Makkinder
- A.Toynbi
- F.Kolumb
- T.Bokl
- A.Demanjon

134. ABŞ geosiyasətinin əsas yaradıcılarından hesab olunur.

-) A.Mehen
- Makkinder
- F.Ratsel

Haushofer
R.Çellen

135. Elmi dövriyyəyə ilk dəfə "sahilboyu millətləri" terminini gətirmişdir.

-) A.Mehen
- Makkinder
- Klauzevits
- Bjezinski
- R.Çellen

136. Dünya məkanında Mehen 30-cu və 40-cı paralellər arasındakı ərazini xüsusi olaraq necə fərqləndirmişdir?

-) münəqişə zonası kimi
- sülh zonası kimi
- sahilboyu ərazi kimi
- güclü zona kimi
- zəif zona kimi

137. Dəniz hökmranlığı" konsepsiyasının ideologiyasını və onu həyata keçirən praktik siyasətçilərin fəaliyyət proqramını hazırlamışdır.

-) A.Mehen
- Makkinder
- Klauzevits
- Bjezinski
- N.Spaykmen

138. Mehenə görə millətlərin dəniz qüdrətini müəyyənləşdirən kriteriyalara aid deyil.

-) liberal hakimiyyətin olması
- fiziki-coğrafi quruluş
- coğrafi mövqe
- ərazi ölçüləri
- əhalinin sayı və xalqın xarakteri

139. Mehen ABŞ-a tövsiyə etmirdi.

-) Çinlə əməkdaşlıq etmə Çinlə əməkdaşlıq etməyi

almanların dəniz iddialarına qarşı çıxmasını
Böyük Britaniya ilə fəal şəkildə əməkdaşlıq etməsini
Sakit okeanda Yaponiyanın üstünlüyünə son qoyması
Sakit okeanda Yaponiyanın üstünlüyünə son qoyması

140. Avrasiyaya qarşı "anakonda strategiyası"nı tətbiq etməyi təklif edirdi.

-) A.Mehen
- Makkinder
- Makiavelli
- Bjezinski
- R.Çellen

141. N.Spaykmenə görə dövlətin geosiyasi qüdrətinin meyarlarına aid deyil.

-) bütün variantlar aiddir.
- sərhədlər
- etnik birlik
- əhalinin sayı
- maliyyə qüdrəti

142. Bu geosiyasətçiye görə dünya hegemonluğunda açar rolunu "Hartlənd" yox "Rimlənd" oynayır.

-) N.Spaykmen
- Makkinder
- Makiavelli
- Vallerstayn
- F.Kolomb

143. Geosiyasi ədəbiyyata ilk dəfə "Mərkəzi okean" anlayışını gətirmişdir.

-) N.Spaykmen
- Makkinder
- F.Kolomb
- Makiavelli
- Vallerstayn

144. Atlantizm" geosiyasi konsepsiyasının əsas ideoloqlarından biri olmuşdur

-) N.Spaykmen
- F.Ratsel

Makiavelli
Blanş
R.Çellen

145. Spaykmen bu nəzəriyyənin əsas banisi kimi tanınmışdır.

) Rimplənd
Rimplənd
Həyati məkan
Kontinental blok
Böyük məkan

146. İngilis geosiyasətçilərinə aiddir.

) Makinder
Haushofer
Spaykmen
Mehen
Bjezinski

147. Bu konsepsiyanı "Mehen-Kolomb" nəzəriyyəsi kimi də təqdim edirlər.

) Dəniz qüdrəti
Hartlənd
Böyük məkan
Coğrafi determinizm
Kontinental blok

148. O, alman geosiyasətçisi Haushoferin "Həyati məkan" geosiyasi konsepsiyasını ölkəsinin rəsmi strateji dövlət doktrinası kimi qəbul etmiş və bütün hakimiyyəti dövründə onu həyata keçirməyə çalışmışdır.

) A. Hitler
İ. Stalin
U. Çörçill
Şarl de Qoll
B. Mussolini

149. Hitler bu alimin geosiyasi konsepsiyasını ölkəsinin rəsmi strateji dövlət doktrinası kimi qəbul etmişdi.

) Haushofer
F.Ratsel
Makiavelli
Makkinder
R.Çellen

150. Hitlerin geosiyasi strategiyasının Haushoferin konsepsiyasından fərqi

) Müttəfiq kimi Yaponiya və İtaliyanı seçməsi
Müttəfiq kimi Yaponiya və Rusiyanı seçməsi
Heç bir variant doğru deyil
Avrasiya Yapon imperiyasını yaratmaq
Geostrateji mütəmləkə planlarına Çinin daxil olması

151. Hitlerin geosiyasi strategiyasının Haushoferin konsepsiyasından əsas fərqi və yeniliyi;

) Yeni geosiyasi ox nəzəriyyəsi - Berlin, Roma, Moskva və Tokionun birləşdirilməsi ideyası
Müttəfiq kimi Yaponiya və Rusiyanı seçməsi
Heç bir variant doğru deyil
Bütün yəhudilərin məhv edilməsi
Geostrateji mütəmləkə planlarına Çinin daxil olması

152. "Avropa inteqrasiyası" adlanan strateji doktrina kimin geosiyasi planlarına aid idi?

) Hitlerin
Ruzveltin
İ.Stalinin
Şarl de Qollun
B. Mussolininin

153. Yaponiyanın birinci geosiyasi vəzifəsi hesab olunurdu.

) Asiyaçılıq
Milli birlik
Dünya hakimliyi
Okeanlarda ağalığ
Çinə sahib olmaq

154. Kioto geosiyasət məktəbi aiddir.

) Yaponiyaya
Çinə
Koreyaya
Düzgün cavab yoxdur.
Almaniyaya

155. Kioto geosiyasi ideyasının hədəflərinə aid deyil.

) Bütün dünyada yapon ağalığını təmin etmək
Yaponiyanın vahidliyini təmin etmək
Yapon xalqının milli üstünlüyünü bütün Cənub Şərqi Asiyada qəbul
etdirmək
Böyük Asiya Cənub-Şərqi Yapon imperiyası"nı yaratmaq
Düzgün cavab yoxdur.

156. Yaponiyanın ikinci geosiyasi nəzəriyyəsi bu xalqın təsiri altında
formalaşmışdır.

) almanların
heç birinin
amerikalıların
ingilislərin
rusların

157. Yapon geosiyasətinə aid deyil.

) Avropa-Afrika müstəmləkələrinin ələ keçirilməsi
Avropa-Afrika müstəmləkələrinin ələ keçirilməsi
Kioto geosiyasət məktəbi
Yaponiyanın ikinci əsas geosiyasi nəzəriyyəsi "alman tipli" hesab edilirdi
İki əsas ideya - "panasiyaçılıq" və "yapon avrasiyaçılığı" hakim idi.

158. Hitlerin "Mayn Kampf" kitabının yapon variantını yazmışdır.

) İkki Kita
Tanaka Qıiti
Konoye Fumimaro
Meydzi
Tokuqava

159. Yaponiyanın ikinci əsas geosiyasi nəzəriyyəsi - Avrasiyaçılıq konsepsiyasının banisi idi.

-) Konoye Fumimaro
- Tanaka Qiti
- Todze Xideki
- Meydzi
- Tokuqava

160. Yaponiya tarixində ən ekstremist baş nazir hesab olunur.

-) Todze Xideki
- Tanaka Qiti
- Konoye Fumimaro
- Meydzi
- Tokuqava

161. Kimin geosiyasi düşüncəsinin mahiyyəti bütün dünyada Proletar Diktaturası idarəçiliyinə əsaslanan, sosialist rejimli dövlətlər yaratmaq, onları vahid bir sistemdə birləşdirməkdən ibarətdir?

-) İ. Stalinin
- Ruzveltin
- U. Çörçillin
- Şarl de Qollun
- B. Mussolininin

162. İkinci dünya müharibəsindən sonrakı sinfi və ideoloji qarşıdurmanın əsas təşəbbüskarı və ilhamvericilərindən biri idi.

-) İ. Stalin
- Fumimaro
- Hitler
- Şarl de Qoll
- B. Mussolini

163. Atom silahı vasitəsilə sülhü qorumaq doktrinası , Avropa birliyi ideyası məxsus olmuşdur

-) U. Çörçillə
- Ruzveltə
- Stalinə
- Şarl de Qolla

B. Mussoliniyə

164. SSRİ-nin Qərbi Avropadan mümkün qədər uzaq tutulması, sosializmin təsirinin dünyada yayılmasının qarşısının alınması, ABŞ-İngiltərə geosiyasi müttəfiqliyinin yaradılması kimin geosiyasətinin əsasını təşkil edir?

-) U. Çörçillin
- Ruzveltin
- V. Vilsonun
- Şarl de Qollun
- B. Mussolininin

165. Yeni kurs" islahatları aiddir.

-) F. Ruzveltə
- Hitlərə
- Fumimaroya
- V. Vilsona
- İ. Boumenə

166. F. Ruzveltə aid deyil.

-) Avropa Birləşmiş Ştatları ideyası
 - Yeni kurs" islahatları
 - ABŞ geosiyasətçilərinin "təcrid olmaqla təhlükəsizliyə çatmaq"
- geostrategiyasından imtina etmişdir.
- Hərbi cəhətdən dünyaya nəzarət etmə" taktikasını qəbul etmişdir
- Liberal xarici siyasət kursunu yenidən gündəmə gətirmişdir.

167. Bu ABŞ prezidentinin geosiyasi nəzəriyyəsinin əsasını ABŞ-ın hərbi dəniz gücünün artırılması yolu ilə dünya okeanlarına çıxış, başqa quru və dəniz dövlətlərinin ərazisi yaxınlığında hərbi-ticarət və s. bazaların yaradılması və ABŞ-ın həmin ərazilərə təsirinin artırılması təşkil edirdi.

-) F. Ruzvelt
- Eyzenhauer
- Kennedi
- V. Vilson
- C. Buş

168. Avropaya "Geosiyasi miras" adlanan nəzəriyyə təklif etmişdir.
-) H. Fleyq
 - K. Vovinkel
 - E. Obst
 - A. Qraboovski
 - A. Haushofer
169. XX əsrin 70-ci illərdə Avropada ən geniş yayılmış geosiyasi ideya idi.
-) Birləşmiş Avropa"
 - Şahmat taxtası"
 - Tarixin sonu"
 - Zəruri həyat"
 - Kontinental Məkan"
170. XX əsrin 70-ci illərində Avropada yeni meydana gəlmiş yeni cərəyan ;
-) Tətbiqi geosiyasət"
 - Həyati maraq"
 - Realist geosiyasət"
 - Böyük məkan"
 - Həyati məkan"
- 171 Daxili geosiyasət" məktəbi məxusdur.
-) İv Lakost
 - Andre Ziqfrid
 - A. Çişki
 - R. Hiçder
 - E. Hobst
172. Elektoral geosiyasət" nəzəriyyəsini təqdim etmişdir.
-) Andre Ziqfrid
 - İv Lakost
 - A. Çişki
 - R. Hiçder
 - E. Hobst

173. Elektoral çağırış" ideyası məxsusdur.

-) İv Lakosta
- Andre Ziqfrida
- A. Çişkiyə
- R. Hiçderə
- E. Hobsta

174. Bu geosiyasi nəzəriyyə cərəyanının başında Alen de Benua və J.Triar dururdu.

-) Yeni sağlar"
- Tətbiqi geosiyasət"
- Realist geosiyasət"
- Böyük məkan"
- Həyati məkan"

175. Yeni sağlar"ın əsas xarakterik cəhətlərinə aid deyil.

-) Mediatik imic"
- İngilis-amerikan Atlantik geosiyasi ideyalarına qarşı çıxmaları
- Dublindən-Vladivostoka qədər Avropa" layihəsi
- Çin və Hindistanla strateji alyans yaratmaq
- Vahid Avropa birliyinin əsasına Almaniya və Fransanın "Orta Avropa" birliyinin qoyulması

176. İndiki müasir Avropada "Yeni sağlar"ın ideyalarını davam etdirir.

-) Avropa Azadlıq Cəbhəsi "
- Tətbiqi geosiyasət"
- Realist geosiyasət"
- "Böyük məkan"
- Həyati məkan"

177. Bu alimə görə, əgər Almaniyanın paytaxtı Berlin deyil, Königsberq şəhəri olsaydı, onda Almaniya və Rusiya arasında anqlo-saks talassokratiyalarına qarşı yönəlmiş ittifaqın yaranması qaçınılmaz olardı.

) Y. Lohauzen
Andre Ziqfrid
A. Çişki
R. Hiçder
E. Hobst

178. 1950-90-cı illərdə Avropa geosiyasətində digər Avropa ölkələrindən xeyli geri qalmışdı.

) İtaliyan geosiyasi məktəbləri
İngilis geosiyasi məktəbləri
Fransız geosiyasi məktəbləri
Alman geosiyasi məktəbləri
Düzgün variant yoxdur

179. O, hesab edirdi ki, Avropa-Rusiya-İslam dünyasının birliyi məsələsi gələcək kontinental Avropanın əsas geosiyasi hədəfi olmalı, Atlantizmin dağıdılmasında ciddi amil kimi istifadə olunmalıdır.

) K. Terraçino
Andre Ziqfrid
A. Çişki
R. Hiçder
Y. Lohazen

180. İtaliya geosiyasi məktəbinin nümayəndəsi ;

) K. Terraçino
Andre Ziqfrid
A. Çişki
R. Hiçder
Y. Lohazen

181. Mondialist geosiyasətçi idi

) K. Santaro
Andre Ziqfrid
K. Terraçino
R. Hiçder
Y. Lohazen

182. Mondialist geosiyasətçi deyil.

) Y. Lohazen
K. Santaro
Düzgün variant yoxdur
J. Attali
F. Fukuyama

183. Bu nəzəriyyə Fernan Brodel tərəfindən irəli sürülmüşdür.

) İqtisadi aləm nəzəriyyəsi
Dördüncü dünya nəzəriyyəsi
Tarixi inkişaf konsepsiyası
Modernləşmə nəzəriyyəsi
Elektoral çağırış nəzəriyyəsi

184. Bu nəzəriyyə iki formada təqdim olunur. Bunlardan biri dünyada vahid mədəni birliyin yaranmasını təbliğ edir və tərəfdarları İ.Herder və K.Yaspersdir. Digəri mədəni-tarixi konsepsiya adlanır və onu O.Şpenqler, A.Toynbi təklif edir.

) Tarixi inkişaf konsepsiyası
İqtisadi aləm nəzəriyyəsi
Modernləşmə nəzəriyyəsi
Dördüncü dünya nəzəriyyəsi
Elektoral çağırış nəzəriyyəsi

185. Milli maraq anlayışını ilk dəfə tədqiqat mövzusu kimi gündəmə gətirmişdir.

) H. Margentau
S. Hantinqton
Spaykmen
Vallerstayn
F.Fukuyama

186. Onun doktrinası ABŞ-a "qamçı və kökə" metodu ilə hərəkət etməyi təklif edirdi. Onun geosiyasi ideyaları ABŞ və Avropada sonralar "humanist geosiyasət" adını aldı.

) H. Kissincer
S. Hantinqton
S. Koen
H. Margentau
F.Fukuyama

187. S. Koenin nəzəriyyəsi ;
İqtisadi aləm nəzəriyyəsi
)) Regionalizm
Modernləşmə nəzəriyyəsi
Dördüncü dünya nəzəriyyəsi
Elektoral çağırış nəzəriyyəsi

188. Bu alim nəzəriyyəsində yer kürəsini geosiyasi və geostrateji tipinə görə dörd qrup bölünür və regional lider statusuna iddialı beş geostrateji mərkəzi ABŞ, Avropa Birliyi, SSRİ, Çin və Yaponiyanı fərqləndirir.

) S. Koen
S. Hantinqton
H. Kissincer
H. Margentau
F.Fukuyama

189. Geostrateji güc tarazlığı" nəzəriyyəsini irəli sürmüşdür.

) S. Koen
S. Hantinqton
F.Fukuyama
H. Kissincer
H. Margentau

190. Konvergeniya nəzəriyyəsini irəli sürmüşdür.

) Z. Bjezinski
S. Hantinqton
H. Kissincer
H. Margentau
F.Fukuyama

191. Neomondialist nəzəriyyələrə aid deyil.

) Hartlənd
Düzgün cavab variantı yoxdur
Tarixin sonu
Konvergeniya
Yeni dünya nizamı

192. Tarixin sonu konsepsiyası bu alimə məxsusdur.

)) F.Fukuyama
S. Hantinqton
H. Kissincer
H. Margentau
Z. Bjezinski

193. Yeni dünya nizami nəzəriyyəsinin müəllifi ;

)) Z. Bjezinski
S. Hantinqton
H. Kissincer
H. Margentau
F.Fukuyama

194. Bu nəzəriyyənin əsasında H.Palmerstonun "İngiltərənin daimi dostu yoxdur, daimi maraqları var" ifadəsi dayanır.

Geosiyasi praqmatizm
Regionalizm
Tarixin sonu
Konvergeniya
Yeni dünya nizamı

195. Karl Popper tərəfindən bu nəzəriyyə irəli sürülmüşdür.

)) Açıq cəmiyyət
Regionalizm
Geosiyasi praqmatizm
Konvergeniya
Yeni dünya nizamı

196. İqtisadi liberalizm nəzəriyyəsinin yaradıcısı olmuşdur.

)) F. Hayek
S. Hantinqton
H. Kissincer
H. Margentau
S. Koen

197. Dünya sistemi geosiyasi məktəbi bu alimə məxsusdur.

)) Vallerstayn
S. Hantinqton

F. Hayek
H. Margentau
S. Koen

198. Bu nəzəriyyə Qərbi geosiyasətində hər iki məktəb - Avropa və Atlantik cərəyanları tərəfindən geniş istifadə edilir.

)) Şimal-Cənub geosiyasət nəzəriyyəsi
Regionalizm
Geosiyasət pragmatizmi
Dünya sistemi geosiyasət məktəbi
Yeni dünya nizamı

199. Rusiyaya aid ən qədim yazılı mənbə aiddir.

)) XII əsr
X əsr
XV əsr
XVI əsr
IX əsr

200. Rusiyanın ən qədim yazılı mənbələrinin əsas ideyası ;

)) özge torpaqlarının işğalı
Vahid Rusiya yaratmaq
Rusiyanın qüvvətlənməsi
Avropa ilə müttəfiqlik
Asiya ilə müttəfiqlik

201. Rusiyada panpravoslav missiyası - "Moskva üçüncü Romadır" - geosiyasət ideyası nə vaxt meydana atılır?

)) XVI əsr
X əsr
XVII əsr
XII əsr
XV əsr

202. Rusiyada XIX əsrdən etibarən yayılan geosiyasət cərəyanlarına aiddir.))

Qərbcilik və Slavyanofillik

Mondializm və Neomondializm
Atlantizm və Neoatlantizm

Düzgün cavab yoxdur.

Geosiyasi praqmatizm və etnomərkəzçilik

203. Qərbçilik geosiyasi cərəyanının Rusiyadakı tərəfdarlarına aid deyil.))

A.S.Xomyakov

K.D. Kavelin

A.İ.Gertsen

N.P.Oqaryov

N.V.Stankeviç

204. Biri qərbçilərə aid əlamətlərdən deyil.

)) Əsas tərəfdarları Xomyakov, Samarin, Kiriyeovski qardaşları, Aksakov qardaşları idi.

Rusiya tezliklə "geridə qalmış patriarxal asiyaçılıq" imicindən xilas olaraq bəşəri sivilizasiya istiqamətində hərəkət etməlidir.

Onlara görə Rusiyanın Qərbdən fərqlənən keçmiş tarixi inkişafı I Pyotr tərəfindən dayandırılmış və Qərbə doğru istiqamət almışdır.

Rusiya insan azadlığı və tərəqqisinin, ümumdünya sivilizasiyasının yolu ilə gedərək bu dəyərlərin yaradıcısı olan Qərbi Avropa ilə birlikdə hərəkət etməlidir

Ümumavropa sivilizasiyası ilə yanaşı, həm də "utopik milli sosializm" ideyalarını təbliğ edirdilər.

205. Slavyanofillik cərəyanının tərəfdarlarına aid deyil.

)) Q. Belinski

A.S. Xomyakov

Y.F, Samarin,

Kiriyeovski qardaşları

Aksakov qardaşları

206. Slavyanofillik cərəyanına aid deyil.

)) Tərəfdarları Gertsen, Kavelin, Stankeviç və başqaları idi.

Onlara görə hər bir xalq özünün məxsusi mədəniyyətinə malikdir və ətrafdakı xalqlarla birgə "ümumi sivilizasiya" təşkil edir.

Bu cərəyanın tərəfdarları I Pyotrın Rusiyanın milli mentalitetinə zərbə vurduğunu, onu zorla avropalaşdırdığını iddia edir və onun islahatlarını kəskin tənqid edirdilər.

Planetdə başqa sivilizasiya ocaqları ilə yanaşı vahid ümumslavyan mədəniyyəti mövcuddur və bu reallıq Avropada ümumalman şüuruna qarşı istifadə olunmalıdır.

Düzgün cavab yoxdur.

207. Rusiya slavyanofillərinin bir qrupu bu cərəyanı yaratmışdır.

-) Panslavizm
- Anti-panslavizm
- Panasiyaçılıq
- Coğrafi determinizm
- Avrasiyaçılıq

208. Panslavizm cərəyanının banisi ;

-) N.Danilevski
- K.D. Kavelin
- A.İ.Gertsen
- N.V.Stankeviç
- N.P.Oqaryov

209. Bu cərəyan içərisində rusofil xətti xüsusilə fərqlənirdi.

-) Panslavizm
- Anti-panslavizm
- Panasiyaçılıq
- Coğrafi determinizm
- Avrasiyaçılıq

210. Anti-panslavizm cərəyanının əsas tərəfdarı idi.

-) A.M.Qorçakov
- N.Danilevski
- Vuka Karadjic
- Pyotr Neqoşa
- N.P.Oqaryov

211. Anti-panslavizm cərəyanının əsas tərəfdarı idi.

-) A.M.Qorçakov

N.Danilevski
Vuka Karadjic
Pyotr Neqoşa
N.P.Oqaryov

212.Rusiyada "sivilizasiya yanaşması" nəzəriyyəsinin banisi olmuşdur.))

N.Danilevski

K.D. Kavelin
A.İ.Gertsen
N.V.Stankeviç
N.P.Oqaryov

213. Klassik rus geosiyasətində "Coğrafi determinizm" konsepsiyasının əsas tədqiqatçısı və mənbəşünası olmuşdur.

)) Lev Meçnikov
A.S. Xomyakov
Y.F, Samarin,
Kiriyeovski qardaşları
Aksakov qardaşları

214.Rus geosiyasi məktəbində coğrafi determinizm ideyalarına müraciət etməmişdir.

)) Dmitri Milyutin
Lev Meçnikov
B.N.Çiçerin
S.Solovyov
A.P.Sapov

215. Klassik rus geosiyasətində "Hərbi-strateji yanaşma" nəzəriyyəsinin yaradıcısı olmuşdur

)) Dmitri Milyutin
Lev Meçnikov
B.N.Çiçerin
S.Solovyov
A.P.Sapov

216. Rus geostrategiyasında hərbi coğrafiya üzrə bilikləri praktiki olaraq tətbiq edən, hərbi coğrafiyanı nəzəri elm və hərbi strategiyanın bir hissəsi kimi müəyyən edən ilk alim;

)) Dmitri Milyutin
Lev Meçnikov
B.N.Çiçerin
S.Solovyov
A.P.Sapov

217. Rusiya hərbi strateji geosiyasət mənbələri sırasına bu alimin yazdığı əsərləri aid etmək olmaz.

)) Lev Meçnikov
Y.N. Kvaşnin-Samarin
V.M.Qolovnin
S.A.Skreqin
V.F. Qolovaçev

218. Halqəşəkilli, dənizdən dənizədək və topaşəkilli ərazilər və onlardan istifadə nəticələri və s. anlayışları dünyada hamıdan əvvəl şərh etmişdir.

)) S. Tyan-Şanski
Y.N. Kvaşnin-Samarin
Lev Meçnikov
N.Danilevski
V.F. Qolovaçev

219. Semyonov Tyan-Şanskiyə aid deyil.

)) Geosiyasi ideyaları hərbi coğrafiya və hərbi statistika nöqtəyi-nəzərindən tədqiq edirdi.

Planetar ərazilərə geosiyasi nəzarətin tarixən meydana gəlmiş üç əsas sistemini təsvir etmişdir.

Coğrafi məkanların mənimsənilməsinin iki əsas növü olan məskunlaşdırma və istilanı fərqləndirirdi.

Rusiyanın o dövrlük coğrafi və geosiyasi məkan xarakteristikasının tam qlobal konsepsiyasını yaratmışdır.

Məkan üzərində hökmranlığın 3 əsas sistemini - halqaşəkili, topaşəkili, kontinental ərazi sistemləri kimi təsnif etmişdir.

220. Rus geosiyasi məktəbinin XX əsrdə ən geniş yayılmış cərəyanı idi.))

Avrasiyaçılıq

Qərbçilik

Panslavizm

Slavyanofillik

Rusofillik

221. Klassik rus geosiyasətində Kontinental Hartlənd ideyasını ilk dəfə irəli sürmüşdür.

)) avrasiyaçılar

qərbçilər

qərbçilər

rusofillər

slavyanofillər

222. Birinci olaraq Rusiyada geosiyasət sözünü işlətmişlər.

)) avrasiyaçılar

qərbçilər

panslavistlər

rusofillər

slavyanofillər

223. "Avrasiyaçılıq" nəzəriyyəsinin tərəfdarlarına aid deyil.

)) Dmitri Milyutin

Q.V. Vernadski

Q.V. Florovski

N.S. Trubetskoy

P.N. Savitski

224. "Avrasiyaçılıq" nəzəriyyəsinin banilərindən sayılır.

)) P.N. Savitski

K.D. Kavelin

A.İ.Gertsen
N.V.Stankeviç
N.P.Oqaryov

225. Avarsiyaçılara aid deyil.

) Avrasiyaçıların çoxunun dünyagörüşü qərbçilərin əsərlərinin təsiri ilə yaranmışdır.

Klassik rus geosiyasətində Kontinental Hartlənd ideyasını ilk dəfə irəli sürmüşdür.

Klassik rus geosiyasətində Kontinental Hartlənd ideyasını ilk dəfə irəli sürmüşdür.

Birinci olaraq Rusiyada geosiyasət sözünü işlətmişlər.

Avrasiyaçılıq" nəzəriyyəsinin banilərindən biri P.N.Savitski hesab olunur.

226. İnkişaf yeri" konsepsiyasının müəllifi;

) P.N.Savitski

A.İ.Gertsen

N.V.Stankeviç

N.P.Oqaryov

K.D. Kavelin

227. Mədəni-tarixi tip" nəzəriyyəsinin müəllifi;

) N.Y. Danilevski

Q.V.Vernadski

Q.V. Florovski

N.S. Trubetskoy

P.N.Savitski

228.Savitskiyə görə, bu xalq Avrasiyanın tarixi yerini, rolunu və vəzifələrini formalaşdırmış, geosiyasi birliliyinin və siyasi quruluşunun başlanğıcını qoymuşdur.

) monqollar

çinlilər

hunlar

türklər

ruslar

229. Lev Qumilyov bu cərəyanı yaratmışdı.

-) Yeni avrasiyaçılıq
- Panslavizm
- Avrasiyaçılıq
- Slavyanofillik
- Qərbçilik

230. Rusiyada etnologiya elmini yaratmışdır.

-) L. Qumilyov
- N. Y. Danilevski
- Q. V. Florovski
- N. S. Trubetskoy
- P. N. Savitski

231. Passionarlıq nəzəriyyəsinin müəllifi;

-) L. Qumilyov
- N. Y. Danilevski
- Q. V. Florovski
- N. S. Trubetskoy
- P. N. Savitski

232. L. Qumilyova aid deyil.

) Rusiyanın o dövürkü coğrafi və geosiyasi məkan xarakteristikasının tam global konsepsiyasını yaratmışdır.

Passionarlıq nəzəriyyəsinin müəllifi olmuşdur.

Qumilyova görə, bir etnos digərindən davranış stereotipləri və xarakterləri ilə fərqlənir.

Ona görə etnoslarda ictimai şüuru hissiyyat və şərti reflekslər müəyyən edir.

"Velikoruslar"ı Şərqi slavyanların bir qanadı deyil, türk-slavyan birləşməsindən yaranan "xüsusi etnos" hesab edir.

233. L. Qumilyov passionar təkan anından tarazlığın yeni vəziyyətinə qayıtmasınadək olan dövrü necə adlandırır?

) qomeostaz
simbioz
kseniya
ximera
teosofiya

234. Bu uyğunlaşamdır, burada bir "qonaq" etnos başqasının ərazisinə səpələnir. "Qonaq" təcrid olunmuş şəkildə yaşayır və "sahib" in etnik sistemini pozmur.

) kseniya
simbioz
qomeostaz
ximera
teosofiya

235. Bu birləşməzin birləşməsidir. Bu, superetnoslara məxsus iki etnosun bir vahid məkanda üz-üzə gəldiyi və etnik dəyərləri uyğun gəlmədiyi təqdirdə meydana çıxır və onlar bir-biri ilə qarşılıqlı yaşayır. Belə halda dağıntı və qan tökülməsi, bu və ya digər etnosun məhvi də qaçınılmazdır.

) ximera
simbioz
qomeostaz
kseniya
teosofiya

236. Bu etnosların ahəngidir, burda hər bir etnos öz ekoloji ərazisini, landşaftını tutur və bununla bərabər milli xüsusiyyətlərini saxlayır.

) simbioz
ximera
qomeostaz
kseniya
teosofiya

237. Bu dövr təxminən 1200-1500 il çəkir.

) qomeostaz
simbioz

kseniya
ximera
teosofiya

238.A. Duqinin Rusiya ilə bağlı geosiyasi düşüncələrinin əsasında dayanan 5 əsas tezisə aid deyil.

)) Bütün cavablar 5 əsas tezisə aiddir.

Rusiya cəmiyyətinin qütbləşməsinin müəyyənləşməsi - dostlar, düşmənlər, düşmənlərin bəlli olması

K. Şmidin tarix anlamı- " köklənmiş, orqanik - torpaq" və milli iradənin mövcudluğu

Partizan fəaliyyətinin gərəkliyinin qəbul olunması

Rusiyanın düşmənlərinin ABŞ və İngiltərə olması fikrinin aydınlığı

239.A. Duqinin Avrasiya hərəkətinə aid deyil.

)) Bjezinskiyin Avrasiya doktrinasına alternativ idi.

Tam anti-qərbçilik üzərində qurulmuşdur.

İdeokratiya ilə şərtlənir.

Avrasiyaçılığın hüquqi platformasının əsasına "demotiya" adlı anlayışın təklif edilməsi

Avrasiyaçılıq hərəkəti Avrasiya seçimi deyilən bir hərəkət formalaşdırmalıdır.

240.Avrasiya İqtisadi Birliyi ideyası məxsusdur.

)) N.Nazarbayevə

R.F.Turovskiyə

G.A.Züqanova

A. Duqinə

V.V. Jirinovskiyə

241. Müasir qərbçilik üzərində qurulmuş rus geosiyasi cərəyanı ;

)) Kozırev doktrinası"

Üçüncü Roma"

Rus geosiyasi toplusu"

Bizim müasirlər"

Millətçi avrasiyaçılıq"

242. Bu alimə görə, Rusiya XX əsrin sonunda özünün imperiya əsasında qurulmuş geosiyasi kodunu yeni - "Ada" geosiyasi kodu ilə əvəz etməlidir.

-) V.L. Tsinburski
- R.F. Turovski
- A. Duqin
- V.V. Jirinovski
- G.A. Züqanov

243. "Ada siyasi doktrinası"nın müəllifidir.

-) V.L. Tsinburski
- R.F. Turovski
- G.A. Züqanov
- G.A. Züqanov
- V.V. Jirinovski

244. Tsinburskinin geosiyasi baxışlarına aid deyil.

) Onun nəzəriyyəsi Hantinqtonun "sivilaziya yanaşması" ilə oxşar idi. Avrasiyaçılardan fərqli olaraq hesab edirdi ki, Rusiya Avrasiyanın yaradıcısı yox, dağıdıcısıdır.

Geosiyasi doktrinası müəyyən mənada Bjezinskinin Avrasiya istiqamətli geosiyasi konsepsiyasına alternativ idi.

Onun doktrinası planetar əhəmiyyət kəsb etmirdi, əsasən Rusiya üçün nəzərdə tutulmuşdu.

Özünün geosiyasi baxışını "sivilasiya geosiyasəti" adlandırır.

245. Tədiqaatçılara görə qəbul olunmuş Osmanlıların geosiyasi problemlərə aid deyil.

-) Bütün cavablar geosiyasi problemlərə aiddir.
- Böyük köçlərdən və yerdəyişmələrdən irəli gələn çətinliklər
- Ərəblərdən qəbul edilən müsəlman-xristian-yəhudi qarşıdurması mirasının davam etdirilməsi
- Avropanın dərinliklərinə daxil olduqca orda dirənişlərin güclənməsi

Yeni-yeni ərazilər işğal etməsi və tez-tez öz coğrafi bütünlüyünü pozaraq geoməkan, hərbi-strateji-sərhəd ünsürlərini dəyişməyə məcbur qalmaları

246. Osmanlı imperiyasının geosiyasətini xarakterizə edən əsas cəhətlərdən biri;

)) Həddən artıq böyük əraziləri və sivilizasiyaları əhatə etməsi

Yerli əhalini dil,din,milli cəhətdən assimilyasiyaya uğratma

Saray çəkişmələri ilə məşğul olması

Ərəblərdən qəbul edilən müsəlman-xristian-yəhudi qarşıdurması mirasının davam etdirilməsi

Düzgün cavab yoxdur.

247. Osmanlı imperiyasının geosiyasətini xarakterizə edən əsas cəhətlərdən deyil.

)) Yerli əhalini dil,din,milli cəhətdən assimilyasiyaya uğratma

Həddən artıq böyük əraziləri və sivilizasiyaları əhatə etməsi

Bütün cavablar yanlışdır.

Bütün cavablar doğrudur.

Geosiyasi devizi "ya məkan üzərində tam hakim olmaq, ya da ərazini tərk etmək" idi.

248. Avrasiyaçılıq" terminini ilk dəfə Türkiyə geosiyasi düşüncə müstəvisinə gətirmişdi

)) Ziya Göyölçü

Atatürk

F.Akgül

A.Davudoğlu

Mehmet Aça

249. Atatürkün geosiyasi fəaliyyətinin ən zəif həlqəsini təşkil edirdi.

)) Yaxın Şərqi, Afrika və Asiyanın, SSRİ-nin müsəlman xalqları ilə münasibətlər

Sovet İttifaqı ilə münasibətlər

Avropa dövlətləri ilə münasibətlər

Yeni idarəetmə münasibətlərinin kökündə "üçüncü təbəqə" yaxud milli burjuazianın dayanması

Düzgün cavab yoxdur.

250. Türkiyə və SSRİ geosiyasi maraqları və yolları nə vaxt birdəfəlik ayrıldı?

-) 1932-ci ildə
- 1930-cu ildə
- 1925-ci ildə
- 1945-ci ildə
- 1939-cu ildə

251. Məxsusi avrasiyaçılıq" geosiyasət xəttinin əsasını qoymuşdu.

-) Atatürk
- Ziya Göyalp
- F.Akgül
- A.Davudoğlu
- Mehmet Aça

252. II dünya müharibəsində Türkiyənin mövqeyi ;

-) Bitərəf ölkə
- SSRİ-nin müttəfiqi
- Almaniyanın müttəfiqi
- Antantanın müttəfiqi
- Düzgün cavab yoxdur

253. Türkiyədə "bölgəçilik" geosiyasi xəttinə aiddir;

-) Rusiya, Çin, İran və digər bölgə dövlətləri ilə bir araya gələrək, Avropa Birliyinə alternativ "Avrasiya Birliyi" yaratmaq
- Rusiya, Çin, İran və digər bölgə dövlətləri ilə bir araya gələrək, Avropa Birliyinə alternativ "Avrasiya Birliyi" yaratmaq
- Türkiyənin AB və ABŞ ilə müttəfiqliyi
- Bütün türk soylu xalqları bir araya gətirmək, pantürkizm- çağdaş türk birliyi ideyasını dirçəltmək
- Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

254. Türk avrasiyaçılığını fərqləndirən əsas xarakterik xüsusiyyətlərə aid deyil.

) Geosiyasi təhlil və nəzəriyyələrin daha çox elmi araşdırmalara, dərin nəzəri mülahizələrə söykənməsi

Mühafizəkarlar, milliyyətçilər və sol-sosialist baxışlı olmaqla üç əsas cərəyana bölünür

Solçu avrasiyaçılar Atlantik müttəfiqlik əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmağa çağırırlar.

Millətçi avrasiyaçılar daha çox "turançı avrasiyaçılıq" mövqeyindən çıxış edirdilər.

"Mühafizəkar avrasiyaçılıq xətti" "Yeni Osmanlı" geosiyasi konsepsiyası əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldıraraq onun geosiyasi statusunu yüksəltməyə yönəlmişdir.

255. Mühafizəkar avrasiyaçılıq xətti"nə aiddir.

) Yeni Osmanlı" geosiyasi konsepsiyası əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

Rusiya, Çin, İran və digər bölgə dövlətləri ilə bir araya gələrək, Avropa Birliyinə alternativ "Avrasiya Birliyi" yaratmaq

Atlantik müttəfiqlik əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmaq

Bütün türk soylu xalqları bir araya gətirmək, pantürkizm- çağdaş türk birliyi ideyasını dirçəltmək

Daha çox "turançı avrasiyaçılıq" mövqeyindən çıxış etmək

256. Millətçi avrasiyaçılara aiddir.

) Bütün türk soylu xalqları bir araya gətirmək, pantürkizm- çağdaş türk birliyi ideyasını dirçəltmək

Rusiya, Çin, İran və digər bölgə dövlətləri ilə bir araya gələrək, Avropa Birliyinə alternativ "Avrasiya Birliyi" yaratmaq

Atlantik müttəfiqlik əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmaq

Düzgün cavab yoxdur

Yeni Osmanlı" geosiyasi konsepsiyası əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

257. Solçu avrasiyaçılara aiddir.

) Atlantik müttəfiqlik əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmaq

Düzgün cavab yoxdur

Yeni Osmanlı" geosiyasi konsepsiyasi əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

Bütün türk soylu xalqları bir araya gətirmək, pantürkizm- çağdaş türk birliyi ideyasını dirçəltmək

Daha çox "turançı avrasiyaçılıq" mövqeyindən çıxış etmək

258. Türkiyədəki bütün avrasiyaçı cərəyanlara aiddir.

) Öz geosiyasi baxışlarını Atatürkün ideyaları və görüşləri ilə əsaslandırmağa çalışırdılar

Düzgün cavab yoxdur

Atlantik müttəfiqlik əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmağa çalışırdılar

Yeni Osmanlı" geosiyasi konsepsiyasi əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmağa çalışırdılar

Daha çox "turançı avrasiyaçılıq" mövqeyindən çıxış edirdilər

259. II dünya müharibəsinin sonuna (1919-1945) qədərki dövrdə türklər üçün xarakterik olan xüsusiyyətlərə aid deyil.

) Yeni Osmanlı" geosiyasi konsepsiyasi əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

Türklərin keçmiş imperiya ambisiyalarından birdəfəlik məhrum edilməsi

Atatürkün rəhbərliyi ilə türk millətinin yenidən səfərbər olunaraq müasir Türkiyə Cumhuriyyəti quruculuğuna cəlb edilməsi

Türkiyənin yeni statusla dünyanın və bölgənin geosiyasi həyatında iştirak etməsi

Bütün cavablar doğrudur.

260. II dünya müharibəsinin sonuna (1919-1945) qədərki dövrdə türklər üçün xarakterik olan xüsusiyyətlərə aiddir.

) Türklərin keçmiş imperiya ambisiyalarından birdəfəlik məhrum edilməsi
Yeni Osmanlı" geosiyasi konsepsiyasi əsasında Türkiyəni beynəlxalq aləmdə "dünya dövləti" səviyyəsinə qaldırmaq

Düzgün cavab yoxdur

Daha çox "turançı avrasiyaçılıq" mövqeyindən çıxış etmək

Bütün türk soylu xalqları bir araya gətirmək, pantürkizm- çağdaş türk birliyi ideyasını dirçəltmək

261. Dünyanın geosiyasi strukturunun formalaşmasına təsir göstərən əsas hadisələr sırasına aid deyil.

)) I və II dünya müharibələri

xalqların böyük köçü

Şimali Amerikanın, Sibirin fəthi və məskunlaşdırılması

Dünya ərazilərinin müstəmləkələrə çevrilməsi və məskunlaşdırılması

Dünya sənaye inqilabı və kapitalist münasibətlərin inkişafı

262. Böyük coğrafi kəşflərin ən əsas geosiyasi nəticəsi ;

)) Qərbi ölkələrinin yeni dünya məkanlarını ələ keçirməsi və müstəmləkələrə çevirməsi

Düzgün cavab yoxdur.

Bütün cavablar doğrudur.

Nəqliyyat-kommunikasiya inqilabı

Nəqliyyat-kommunikasiya inqilabı

263. Keçilməz geostrateji okean təhlükəsizliyi " anlayışı məxsusdur.

)) amerikalılara

ingilislərə

almanlara

bütün cavablar doğrudur

çinlilərə

264. Dünya sisteminin və geosiyasi strukturlaşmanın təsnifatına aid deyil.

Bütün variantlar aiddir

Mərkəz-əyalət yanaşması

Qlobal yanaşma

İnkişaf yanaşması

Sivilizasiya yanaşması

265. Sivilizasiyaların toqquşması " nəzəriyyəsi aiddir.

)) Hantinqtona

Vallerstayna
Makkinderə
Spaykmenə
Bjezinskiyə

266. 2-ci dünya ölkələrinə aid deyil.

)) Kanada
postsovet ölkələri
Ş. Koreya
Türkiyə
Rusiya

267. 1-ci dünya ölkələrinə aiddir.

)) ABŞ
postsovet ölkələri
Ş. Koreya
Türkiyə
Rusiya

268. 50-ci illərdən sonra müstəqillik əldə etmiş Asiya, Afrika, Latın Amerikasını ölkələri aiddir.

)) 3-cü dünya ölkələrinə
2-ci dünya ölkələrinə
1-ci dünya ölkələrinə
düzgün cavab yoxdur
4-cü dünya ölkələrinə

269. Asiya və Afrikanın ən kasıb ölkələrini - Haiti, Somali, Sudan, Banqladeş və s kimi dövlətləri aidd edirlər.

)) 4-cü dünya ölkələrinə
2-ci dünya ölkələrinə
2-ci dünya ölkələrinə
3-cü dünya ölkələrinə
düzgün cavab yoxdur

270. Geosiyasi strukurlaşmanın iki forması - Dünya imperiyası və Dünya iqtisadi sistemini irəli sürmüşdür.

-) Vallerstayn
- Hantinqton
- Makkinder
- Spaykmen
- Bjezinski

271. Dünya sisteminin mərkəz-əyalət yanaşmasını irəli sürmüşdür.

-) Vallerstayn
- Hantinqton
- Makkinder
- Spaykmen
- Bjezinski

272. Vallerstayna görə Fransa, Almaniya, Yaponiya, Skandinaviya və s. ölkələr aiddir.

-) nüvə ölkələrinə
- yarıməyalət ölkələrinə
- əyalət ölkələrinə
- industrial ölkələrinə
- postindustrial ölkələrinə

273. Dünya ölkələrinin planetdəki geosiyasi məkanlarının müəyyən olunması praktikası bu iki dövlət arasındakı müqavilə ilə başlamışdır.

-) İspaniya və Portuqaliya
- İngiltərə və Fransa
- İtaliya və Avstriya
- Rusiya və Prussiya
- Türkiyə və İngiltərə

274. Dünyanın geosiyasi strukturunun formalaşmasının Birinci dövrünə aid deyil.

-) Potsdam mərhələsi
- Versal mərhələsi

Vestfal mərhələsi
dünya müstəmləkəçilik hərəkətinin başlanması
Avropada milli dövlətlərin yaranması

275. Geosiyasi strukturun formalaşmasının hansı dövrü Belovejsk geosiyasi dövrü ilə üst-üstə düşür.

-) Üçüncü dövr
- Birinci dövr
- İkinci dövr
- Doğru cavab yoxdur
- Dördüncü dövr

276. Dünyanın geosiyasi strukturunun formalaşmasının Birinci dövrü hansı illəri əhatə edir

-) 1648- 1945
- 1945-1991
- 1918-1945
- 1648-1815
- 1991-ci ildən sonrakı dövr

277. Müasir dünya siyasətinin, beynəlxalq münasibətlərin prinsiplərinin əsası Avropada bu sülh ilə qoyulmuşdur.

-) Vestfal
- Versal
- Belovejsk
- Utrext
- Potsdam

278. Vestfal sülhünə görə milli dövlət anlayışının əsaslarına aid deyil.

-) ordu
- başqa dövlətlər tərəfindən tanınma
- legitim hakimiyyət
- ərazidə kompakt yaşayan əhali
- ərazi

279. Fransa-İspaniya arasında bağlanmış Utrext sülhündə rəhbər tutulan hüquq məhz bu müqavilə olmuşdur.

-) Vestfal
- Versal
- Vyana
- Potsdam
- Vaşinqton

280. Ərazisinə görə dünyanın ən böyük müstəmləkəçi dövləti idi.

-) İngiltərə
- Fransa
- Rusiya
- ABŞ
- Almaniya

281. Dünya geosiyasətinin və beynəlxalq münasibətlərin yalnız bu dövrdə Avropa dövlətlərinin bir-biri ilə münasibətlərində müəyyən qayda-qanun yaradılmışdı.

-) Vestfal
- Versal
- Vyana
- Vaşinqton
- Doğru cavab yoxdur.

282. XV-XVIII əsrlərdə Avrasiyanın ən böyük dövlətinə çevrilmişdi.

-) Osmanlı
- Fransa
- Rusiya
- İngiltərə
- Almaniya

283. Cənub-Şərqi Asiyada ən böyük müstəmləkəni bu dövlət yaratmışdı.

-) Yaponiya
- Hindistan

Rusiya

Çin

Doğru cavab yoxdur.

284. I dünya müharibəsinin yekunlarına aid deyil.

) İlk beynəlxalq hüquq və istinad sisteminin formalaşması

ABŞ-ın beynəlxalq münasibətlərdə güc tarazlığının dəyişməsində əsas amilə çevrilməsi

Beynəlxalq münasibətlərdə yeni bir sistemin- Versal sisteminin yaranması

Beynəlxalq münasibətlər sisteminə yeni dövlətlərin qatılması

Dünyada milli-dövlət qarşılıqlılaşmasının ideoloji-sinfi qarşılıqlılaşma ilə əvəz olunması

285. Versal-Vaşinqton sisteminə son qoyulur.

) Versal-Vaşinqton sisteminə son qoyulur.

I dünya müharibəsinin başlaması ilə

I dünya müharibəsinin bitməsi ilə

Soyuq müharibənin başlaması ilə

Soyuq müharibənin bitməsi ilə

286. Münhen sövdələşməsi imzalanır.

) 1938-ci ildə

1948-ci ildə

1918-ci ildə

1945-ci ildə

1991-ci ildə

287. II dünya müharibəsindən sonra keçirilən konfranslara aid deyil.

) Versal

Bütün cavablar doğrudur

Potsdam

Moskva

Tehran

288. 1945-ci ildə atom bombasını əldə etmişdir.

) ABŞ
SSRİ
İngiltərə
Almaniya
Yaponiya

289. 1949-cu ildə atom silahını sınaqdan çıxarmışdır.

) SSRİ
ABŞ
İngiltərə
Almaniya
Yaponiya

290. BMT Nizamnaməsində sonra beynəlxalq münasibətlər sistemini inkişaf etdirən ən mühüm beynəlxalq hüquqi sənəd hesab olunur.

) Helsinki yekun aktı
Paris xartiyası
Lissabon sənədi
Vyana Konvensiyası
Atlantik xartiyası

291. Kosmik fəzanın və yerətrafi orbitin fəth olunması və ona nəzarət sahəsində ən öncül dövlətlərdən deyil.

) İsrail
Bütün cavablar doğrudur
Çin
Rusiya
ABŞ

292. Biri geosiyasi proseslərə təsir gücünə və dünya siyasətindəki roluna görə dövlətlərin bölündüyü qrupa aid deyil.

) Kiçik dövlətlər
Böyük dövlətlər
Regional dövlətlər
Adi dövlətlər

Fövqəldövlətlər

293. Böyük dövlətlərə aid deyil.

-) ABŞ
- Yaponiya
- İngiltərə
- Fransa
- Almaniya

294. Müasir dünya sisteminin geosiyasi meyilləri sırasına aid deyil.

-) Bütün cavablar aiddir

Qloballaşmanın geniş vüsət alması, dünya həyatının bütün sahələrinə müdaxilə etməsi

Beynəlxalq təhlükəsizlik tələblərinin, qlobal və lokal terrorizmə qarşı mübarizənin ümumdünya siyasəti səviyyəsinə qaldırılması

Konfutsi-buddist, islam sivilizasiyasına əsaslanan inkişaf modellərinin Qərbi sivilizasiyasına getdikcə daha açıq meydan oxuması

Qərb-Şərq və Şimal-Cənub geosiyasi qarşıdurmasının əvvəlki qlobal məkandan lokal və əyalət ərazilərinə keçməsi

295. XX əsrin əvvəllərində geosiyasətə gətirilmiş iyerarxiyalı dövlət təsnifatında "dördüncü dünya" anlayışı nəzərdə tutur.

-) QHT və dövlətlərarası təşkilatlar
- Qərb ölkələri
- keçmiş müstəmləkə dövlətləri
- postsovet ölkələri
- böyük yeddiilər

296. Dünya sisteminin və geosiyasi strukturunun həlledici məsələlərinə aid deyil.

-) Bütün cavablar aiddir

Milli və beynəlxalq hava məkanlarına nəzarət

Kosmik fəzanın və yerətrafi orbitin fəth olunması və ona nəzarət

Hərbi tarazlıq və kollektiv təhlükəsizlik məsələləri ilə bağlı sistemin pozulması

Çoxqütblülüyün pozulması və təkqütblülüyün yaranması

297. Geosiyasi koordinantların yeni sistemini tədqiqatçılar adlandırır.

-) Belovejsk sisitemi
- Vestfal sistemi
- Vyana sistemi
- Vaşinqton sistemi
- Versal sistemi

298. Dünya sisteminin müasir geosiyasi strukturunun konfigurasiyasındakı əsas dəyişikliklər baş vermişdir.

-) 11 sentyabr 2001-ci il ABŞ-dakı hadisələrdən sonra
- Soyuq müharibənin bitməsindən sonra
- II dünya müharibəsindən sonra
- Soyuq müharibənin başlamasından sonra
- I dünya müharibəsindən sonra

299. Dünyanın iqtisadi həyatının qloballaşması və yeni geoiqtisadi siyasətin həyata keçirilməsində tətbiq olunan mühüm modellərdən biridir.

-) dayanıqlı inkişaf modeli
- dünya kapitalist iqtisadiyyatı modeli
- yeni dünya nizamı modeli
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur

300. Qloballaşmada iştirak edən dövlət və birliklərin başında durur.

-) ABŞ və Yaponiya
- ASEAN
- Aİ
- NATO
- QHT-lər